

Azərbaycanda teatr memarlığı

XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin strukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirləşirik. Alımlar sübut edirlər ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə binanın texniki imkanları mühüm yer tutur. Teatr binasının arxitekturası müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunu bədii səciyyələrini müəyyənləşdirir.



1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zərdabi bir qrup azərbaycanlı ziyanlı ilə Mirzə Fətəli Axundzadənin "Sərgüzəsti-vəziri-xani Lənkəran" komediyasına səhnə həyatı verir. Bunuyla da milli teatr tariximizin ilk səhifəsi yazarılır. Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda - bizim ölkədə yaranması isə mədəniyyət tariximizin əhəmiyyətli hadisəsi olur. Bu dövrədə dünya teatrının müxtəlif inkişaf mərhələlərində formallaşan bədii zövqlərə uyğun olaraq teatr tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük və əsaslı dəyişikliklər aparılmağa başlanılır.

Şuşa teatrı

Bundan əvvəl isə ilk həvəskar teatr tamaşası Şuşada qoyulmuşdur. Şuşanın iqtisadi cəhətdən əlverişli güzərəni burada tamaşa binalarının, teatrın, sirkin yaranmasına səbəb olur. Sırf bu məqsədlər üçün müxtəlif iri, uyğun binalardan istifadə edildi. Şuşa teatrı özəl binada yerləşirdi. Müasirlərin fikrincə, o, "gözəl dekorasiyalara, zövqle işlənmiş lojalara malik idi və çoxsaylı tamaşaçı cəlb edirdi".

Şamaxı teatrı

Beləliklə, yeni memarlıq mövzusu olan tamaşa binaları artıq XIX əsrin birinci yarısının sonlarında Azərbaycan şəhərlərinin strukturuna daxil olur. Quberniya mərkəzi sayılan Şamaxı öz mədəni səviyyəsi ilə bir çox Qafqaz şəhərləri arasında seçildi. Burada 1857-ci ildən əhalinin artan marağına səbəb olan həvəskar tamaşalar qoyulurdu və bu hal yerli teatr həvəskarlarını şəhərdə teatr təşkil etmək fikrinə getirdi. Şamaxıda yer tapmaq çətin idi. Özəl binalar uyğun gəlmirdi, dövlət binası isə yox idi. Yeni teatr binasının inşasına vəsait də olmadı. Ancaq çıxış yolu tapıldı. Şəhərin mərkəzi rayonlarının birində "Duz mağazası"nın köhnə, boş, iri daş binası təşəbbüskarların diqqətini cəlb etdi. Qafqaz namestnikindən razılıq alındıqdan və Şamaxı sakini Ağa bəy Zeynal bəy oğlunun rekonstruksiya üçün 1500 rubl vəsait ayırmasından sonra tikinti işlərinin aparılmasına başlandı.

Təşkilatçılar şəhər memarının müavini Qasım bəy Hacıbababəyova müraciət etdilər. Memar Qasım bəy Avropa teatr binalarının spesifikasiyasını bilməsə də, işin mahiyyətini dərək edərək, şəhər teatrının çox özəl bir layihəsini tərtib etdi. Peşəkar teatrın xeyli sonralar yaranmasına baxmayaraq, Şamaxı teatrı Azərbaycanda ilk tamaşa binası olmuşdur. Teatrın açılışı 17 aprel 1858-ci ildə olmuşdur.

Bakıda teatr binalarının inşası

Bakıda yerli əhalinin teatr binasına olan ehtiyacı qubernator tərəfindən də qəbul edilirdi. "Bakının yüksək cəmiyyətindən" xanımların təşəbbüsü ilə memar Qasım bəy tərəfindən XIX əsrin 60-ci illərində tikilmiş ikimərtəbeli özəl binada (indiki Nizami adına muzeyin binası) yerləşən Bakı Kübar Cəmiyyətinin zalında hər qış həvəskar tamaşalar oynanırdı. Geniş sahədə yerləşən zalın bir tərəfdən estradası vardi və o, rəqs gecələrində qadınlara qonaq otağı kimi xidmət edirdi, tamaşa günlərində isə bütün teatr atributlarına malik improvizasiya səhnəsinə çevrilirdi.

Tezliklə şəhərdə iki "teatr" deyilən bina yaranır, lakin bunların da heç biri səhnə tamaşalarına uyğun deyildi.

Tağıyev teatrı

Milyoncu H.Z.Tağıyev Bakıda "əsl teatr binası" inşa etmək fikrinə düşür. 1882-ci ildə o, təsdiq edilməsi üçün idarəyə öz şəxsi ərazisində Qorçakovskaya və Merkuryevskaya küçələrinin tinində tikiləcək binanın layihəsini təqdim edir. Səhər şəhərin mərkəzində yerləşirdi və məkan baxımdan varlılar yaşayan məhəllələrdən bir az kənarda yerləşən Teatr meydanını üstələyirdi.

Layihə 35 vərəq üzərində hazırlanırdı. Binanın ucaldılmasına mühəndis-tehnoloq Ferdinand Lemkul nəzarət edirdi. XIX əsrin sonlarında tikilən Tağıyev teatrı Bakıda bu qəbildən yeganə kapital bina olaraq, öz fəaliyyəti dövründə dəfələrlə rekonstruksiya məruz qalmış, yanmış və yenidən bərpa edilmişdir. Və hər dəfə onun memarlıq-planlaşdırma kompozisiyası, interyer bəzəkləri və fasad dekorunun keyfiyyəti yaxşılaşdırılmışdır. 1883-cü ilin sonlarında teatr Lemkulun nəzareti altında inşa edildi. Bina təhvil-təslimi üzrə xüsusi komissiya planlaşdırma, konstruktiv və yanğından mühafizə kimi çoxsaylı qüsurların qeyd edildiyi akt tərtib etdi. Lakin bütün bunlarla yanaşı, fakt o idi ki, XIX əsrin sonlarında Bakının ehtiyac duyduğu teatr binası şəhərə hədiyyə olundu. Teatrda yarışlar və parterlə birgə təqribən 578 yer var idi. Lakin Tağıyev teatrın populyarlıqdan məhrum olduğunu və ildən-ilə teatr binası kimi onun aksiyalarının qiymətinin aşağı düşdüyüünü gördükdə tikilisindən birdəfəlik qurtulmaq istədi. Tağıyev teatrı binasının uğulma məsələsi çıxdıqda Bakının işgüzar adamları tərəfindən gelir mənbəyi nöqtəyi-nəzərində teatra maraq oyandı.

Yeni teatrın tikintisi haqqında gedən söz-söhbətlər Tağıyevi öz teatrının yenilənməsi işi ilə ciddi məşğül olmağa vadar etdi. Teatrın rekonstruksiya layihəsinin tərtibi və bütün memarlıq-tikinti işlərinə nəzarəti 1898-ci ildə mülki mühəndis P.İ.Kognovitskiyə tapşırıldı. Teatrın rekonstruksiyasında istedadlı memar Qoslovski də iştirak edirdi və o, öz yaradıcılıq fantaziyasına sadıq qalaraq, gözəl layihə yaratmışdı. Tamaşaçı zalında yerlərin sayı 1200-ə çatdırılmış, fasadların memarlığı Şərqi əslənbunda icra edilmişdi, birinci yarusun balkonunun mərkəzində teatr sahibinin lojası yerləşdirilmişdi. Tağıyev teatrı həm də texniki cəhətdən təkmilləşdirilmiş, elektrik işıqlandırma sistemi çəkilmişdi. Lakin bina 1909-cu ildə yanğına məruz qalmışdı. Onu yenidən tikmək lazıim gəlirdi. Əvvəlki ikimərtəbeli teatr binasının yerinə üçmərtəbeli, əlavə 600 nəfərlik daha tutumlu bina tikildi.

1918-ci il fevralın 1-də Tağıyev teatrı yenidən yandı. Binanın yalnız daş və dəmir - beton karkası qalmışdı. Teatr bir də Azərbaycanda Sovet hakimiyyəti qurulduğandan sonra, 1921-1922-ci illərdə bərpa olundu. Teatrın layihəsini Bakının baş memarı, mülki mühəndis Zivər bəy Əhmədbəyov tərtib etmişdi.

Bakı Opera Teatri 1910-1911-ci illərdə memar N.Q.Bayevin layihəsi əsasında tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti binanı satın alaraq rəsmən dövlət teatrına çevirmek haqqında qərar qəbul etmişdir. Teatr 1928-ci ildə M.F.Axundzadənin adını daşımış, 1959-cu ildən Akademik Opera və Balet Teatri olmuşdur.

Həzərəti:
İ.ƏLİYEVƏ,
"Azərbaycan"